

FÜZULİ DÜNYASI

I. FÜZULİ MÖCÜZESİ

Səkkiz əsr önce Şeyx Nizami «Məxzənəl-əsrar»da yazmışdı:

*Şairlər olduğunu bütün sirlərə pərdə,
Onlar peyğəmbərlərin kölgəsidir hər yerdə.
Səfin öni, arxası o zaman ki, düzəldi,
Qabaqca peyğəmbərlər, sonra şairlər gəldi.*

Ulu türk dünyası, möhtəşəm Şərq aləmi çox Məmmədlər təmirdir, ancaq iki Məmməd-i kifəvəllinsən Türk və Şərq dünyası üçün əvəz olunmazdır. Onlardan birincisi dinimiz, Tanrıya məhəbbətinin rəsul-ulu peyğəmbərimiz Məmməddir (ə). İkincisi-sözümüzün, mənəvi dünyamızın, türkçülükümüzün rəsulü Mövlana Məmməd Füzulidir. XX əsrin ustad şairlərindən birinin -Şəhriyarin kəlməyilə deyək: «Füzuli poeziyasi fars, türk və əreb dillerində olan bir Qurandır».

Füzulinin sevirik! Türk türkü, müsəlman müsəlmani, insanı sevən kimi... Füzuli bizim ou derk etdiyimiz qədər bizimdir. Eyni zamanda, Füzuli bizim idrakımızın, adı insan sürurun derk edə bilməyəcəyi qədər de bizimdir...

Şərq oxucusunun Füzuliyyə heyranlığı təbiidir, ancaq hər hansı bir qərblinin heyreti, Füzuli poeziyası qarşısında perəstisinin özü heyranlıq doğurur. İngilis şərqsənəsi mister Gibbin keçən əsirin evvələrində «Osmanlı poeziyası tarixi» adlı əsərində dediklorini xatırlayaq: «Füzuli Şərq şeirinin günesidir. Şərqi Şərq olmasından bəri yetişdirdiyi şairlərin içərisində on semimi və həssasi Füzulidir. Bütün türk ədəbiyyatında Füzuliden böyük bir ism bulmaq mümkün deyildir. «Leyli və Məcnun» indiyə qədər yazılmış mənəvələrinin yüksəyi və gözəlidir».

Her hansı dahi sənətkarın dünya ədəbiyyatında yerini, mövqeyini müəyyənləşdirmək bəzən o dahilin dönya ədəbiyyatı korifeyləri ilə müqayisəsində başlanır, kimse kiməsə oxşadır, paralleller aparırlar, neticədə kimeşə üstünlük verirlər. Lakin unudulur ki, dəhilər müqayisə etməzərlər, onların hər biri tek-rarolunmaz, bənzərsizdir. Dəhilərin dəhililiyi sügüt etməye geldikdə isə, ilk növbədə, onların öz milli ədəbiyyatlarında təsir dairəsinə açıqlamaq lazımdır. Dünya ədəbiyyatına yol buradan başlarırlar. Bəmənda, Füzuli milli ədəbiyyatımızda Nizamidən sonra bəyən sənətkardır. Füzuli ruhu, Füzuli poeziyasının işığı özündən sonra bəş arz ərzində poeziyamız üçün bir məşəl rolunu oynamışdır.

Böyük mütefəkkirimiz C.Məmmədquluzadə 1925-ci ilde, «Molla Nəsrəddin» curnalndan çap etdiyirdi: «Füzuli» məqəlesində yazdırı: «Rehmətli Füzuli birinci nömrəsində başlamış bu günə qədər «Molla Nəsrəddin» məcmüsündə iştirak etmiş və şeirlər yazılmışdır. İnanırsınız, götürün «Molla Nəsrəddin» inirmə illiyin töküñ qabağınzı, hansı şərifə baxsanız, orda Füzulidən bir duz vardır».

Bu «bir duz» ifadesi Füzulinin özündən sonra bütün Azərbaycan poeziyasına təsirini çox sərrast ifade edir.

Bizdə tez-tez «ədəbi məktəb» istifahımı işlədirlər. Tanınmış müsəs şairlerimiz az qəli her birini bir ədəbi məktəbinə banılı elən edirlər. Hər hansı şairin bir-iki «ardıcılıq» vərsə, yəni bi cavan şairlər səhərli şairin misralarına, poetik intonasiyasına, mövzulatına üz tuturlarsa, bùyur, «ədəbi məktəb» banisi həzir... Təbii ki, burada ədəbi məktəbə ədəbi təsiri bir-biriyle eyniləşdirirler.

Ədəbi məktəb-ədəbi sistemdir, onun özünəməxsus qanunəyğunluqları var: burada poetik ruh, mövzu, sütəc, formo-sənətkarlıq komponentləri bir-birilə zəncir kimi qırılmaz əlaqədədir: «baniyi-kar»-in-üstədən bir neçə əsr öncən görəmkən məharəti, əsərlərindəki potensiya, bəşəri problemlərə ondan sonra gələn və onun yoluñ davam etdirən şairlər üçün dən örnək rələn oynayır. Burada tənqiddən, epikonçuluqdan yox, davam və inkişafdan söz gedə bilər.

Füzulidən sonra Azərbaycan şeirində Saib Təbrizi, Qövsi Təbrizi, Məsihi, Natovan, Nəbatı, Şükühi,

S.Ə.Şirvani, Vahid kimi Füzuli poetik nəfəsini sığınan, onu özüne ustad hesab edən şairlər yetişdi. Təbii ki, bu şairlərin heç biri Füzuli seviyyəsinə yüksələ bilmedi. Cəfər Cabbarlı demisişən: «Şairlər, ediblər Füzulinin ötmək deyil, var qüvvələrə öz əsərlərini Füzulinin əsərlərinə bənzətmək isteyirdilər». Əlbəttə, Cabbarlinin bə mülahizələrində ifrat dərəcədə pərəstiş və heyranlıq hissi olduğunu nəzərdən qərcirməyəq. Əger bərələhizəni tam həqiqət kimi qəbul etsə, onda Füzulidən sonra birçə şairimiz belə oricinal hesab olunmamalıdır. Halbuki, na-Natovan, na Seyid əzim Şirvani, nə də Vahid -Füzuli heyran olan bərə şairlər teqidçi olmuşlar. Onlara hər biri ayrı-ayrılıqla böyük şairlərdir, lakin Füzuli təkdir, elçatmaz zirvedir.

Bir ince məsələni de açıqlamak lazım gəlir: Şərq ədəbiyyatında nəzirəcilik tamamilə tebib və qanunayığın, özü də ənənəvi bir proses olmuşdur. Füzuli özü də onlarda şaire nəzirələr yazıb. Onun nəzirələrinin ekseriyyəti oricinalları üstəlib. Məsələn, Nəsimin «Oynar» redifli qəzeli belə başlanırlı: *Səhərdə gül üzün şəhə, çu gülsəndə güləb oynar, Onu görə, safasından fəlkədə aştıb oynar.*

Lakin Füzulinin yazdığı nəzirə, bəzim fikrimizə, daha mükəmməldir: *Səbadən gül üzündə sünbülli-pirpüçü -tab oynar, Sanasan, pər aşıb gülsəndə bir misqin ǵurab oynar.*

Xəyalı-arızın cövlən edər bu çeşmi-pürnəmdə, Nəçük kim möclənmis suda əksi-aştıb oynar.

Bu qəmlər ki, mənim vardır, bərin başına goysan, Çıxar kaſar cahənnəmdən, gülər ahlı-əzab oynar.

Başa misallar da getirmək olar. Lakin Füzulinin özündən də heyran olduğu müəzzəm (seçmə) şairler var idi. O, əreb şairi Əbu Nəvvəsi, Nizami Gəncəvinin və Əlişir Nəvənin özüne ustad şairlər hesab edirdi. Ancaq Füzulinin on yaxın bildiyi, canlı əstادı hesab etdiyi bir şair var ki, onun adını çəkmək, xatırlamamış olmaz. O, böyük Azərbaycan şairi Həbibəti.

Həbibəti və Füzuli! Heç bir mənbədən tarixi, nə də ədəbi qaynaqlarda, bu iki sənətkarın bir-birilə görüşü, əstdə-şagird münasibetləri barədə dəqiq, sehih bir informasiya var. Yalnız ehtimallar mövcudur: toxmın edirlər ki, Füzuli genç yaşlarında Həbibəti şairliyin, şeir-sənətin qaydalarını öyrənibmiş, hətta onu qızı ilə sevgi macerası olmuşdur.

Məlumdur ki, Şərq ədəbiyyatında şairlərin bir-birinə şeir yazması, digerin şeiri texmis eleməsi geniş yayılmışdır. Şərq ədəbiyyatında yüz əlliye ya-xın «Leyli və Məcnun» poeması var, yəli ədəbiyyatda onların ilk nümunəsi Nizamiye məxsusdur, özü də fars dilində. Lakin etiraf olunmalıdır ki, Füzulinin azəri türkçəsində qələmə alındığı «Leyli və Məcnun» bütün «Leyli və Məcnun»larla tacidir.

Füzulinin Həbibəti ilə əlaqəsini, səlef-xəlef münasibətlərini iki baxımdan şərh edə bilərik. Birincisi; poetik ruh etibarilə Füzulinin öz qocaman müsəri Həbibətiyə nə dərəcədə yaxından müşahide etməkələ.

Gün yüzün gördükə, vallahi, bu könklüm sad olur, Həq səni var eyləsin, dövlətləti sultanım mənim.

Gözlərim dərdində sürmə olmayıçıñ dəmbədəm, Tutiyyə-cövhərindən xaki-payı xos gəlir.

Misralar Həbibətinindir. Görürsünüz, həle XV əsrin sonları-XVI əsrin əvvəllərində yaşayıb-yaranan şairimiz ana dilində necə rovan, səlis şeirlər yazmış.

İkincisi; Həbibətinin bir qızılzını texmis etmiş, bir müsəddəsində isə nəzirə yazmışdır. Ancaq deyə bilmərik ki, bu ədəbi yarışa kimi isə qalib gəlib, bərincilik qazanıb. Həbibətinin texmis olunan qızılzın bozı beytlərə diqqət edin:

Gar soninçin qılmayan çak, ey bütü-nazik bədən, Gorum olsun bu qoba, əsynimdə pirəhən kəfən.

Cixmaya, sevdai-zülfən başdan, ey məh, gar yüz il, Həbibin bu qızılzın onlara səir nəzirə yəzib, o cümləndən.

Xətai...lakin heç bir şairin nəzirəsi oricinalın saviyyəsinə qalxa bilmədi. Elə Füzulinin texmisi-

de belə bir cəhd duyulmur. Həbibətin müsəddəsində (buna altılıq deyirlər) də xeyli nəzirə yazılıb. Ancaq bu nazirələr içerisinde Füzulininkin seçilir. Özü də Füzulinin müsəddəsində sadəcə nəzirə kimi yanaşmaq doğru deyil. Əslində, bu iki sənet əsəri ayrı-ayrılıqla o qədər gözəldir ki, burada bərincilik və qalib axtarmanın özü də sadələvhlikdədir. Hər iki müsəddədə sevgilinin gözəlliyi, bu gözəlliyyin ənənəvi mat qalan aşiqin iztrabları ele sənətkarlıqla təsvir edilib ki, hansının əvvəl, hansının sonravanda yazıldığını bilmərə undursan.

HƏBİBİDƏ:

*Ləli gőhər dişiyə yapışmış dodağına,
Müski-Xütən həvəsdən ulaşmış yanagına.
Dürr-Nəcəf həvədən asılmış qulağına,
Çox danı-danı nəsna tökülmüş ayağına,
-Hey, hey, bu nə əqiqi-Yoməndir,-dədim, dedi:
Gözdən axan cığardəki qanindürə sənин.*

FÜZULİDƏ:

*Vermiş fırıq şəmi-rüxi Gün çıraqına,
Salmış şıkkət sərv-qədi gül budagına,
Dün sərv tok basanda qədəm göz bulagına,
Bir neçə xardən əlam ırımış ayağına,
-Misqanı-çəsmi-əşkəşənindürə sənин.*

Füzulinin təsirinə gəldikdə isə, tam qətiyyətə deyə bilərik ki, ondan sonra Füzuli təsirinə qapılmaşan çox az şairin adını çəkmək olar, bəlkə bu, hes mümkin deyil. Füzulinə Sabir Əliyev müsəhhəbələrinin birində deyir ki, bu saat Azərbaycan şeirində irəliyə doğru, adı Füzuli olmayan bir Füzuli adımlayırlar. Yəni Füzuli sənətində elə bir məzbiyət yoxdur ki, indiki şeirizmizde bu və ya başqa pillədə gözlənilsin. Lakin bu məzjiyətlər konkret bir şairdə təcəssüm etməyib, ayri-ayrı şairlərə «paylanmış» haldadır. Başqa sözü, indiki şeirizmizde «fiziki şəxş» kimi bütün Füzuli yoxdur, məhz parçalar hələndə füzülər vardır.

Söyü Füzuli kimi demek məhareti və deyə biləmək cəhd qığdas poeziyamızda da davam edir. Bili, qəzel ədəbiyyati-klassik şeir formaları artıq edbi tarix faktına çevrilib. Lakin Füzuli ruhu, sözü Füzuli kimi ucalıq mərtəbəsinə-qaldırmış məhərətə poeziyanı tərk etməyib. Görəsən, bəs əsr müddətində sözü Füzuli kimi demek üçün şairlərin sonuz xatırlaşları nə ilə nəticələnib? Söz Füzulidən sonra Füzuli zirvesinə yetə bilibim?

Məlis Azərbaycan poeziyası Füzuli nəfəsinin yaşıtnaq menasında layigli xəlef hesab oluna bilər. Füzuliye, onun olmaz poeziyinərək ucalıq menasında qayğıdissi hiss olunur. Məsələn, B.Vahabzadəni oxuyanda onun təsəkkür tərzində, obrazlı duyumunda, dünyam qarvayınsında füzuliyani bir düşünüş görür. Sanki Füzuli Bəxtiyar poeziyində bir filosof kimi yenidən dirçəl, təbii ki, müsər biçimde. Əli Kərim poeziyində isə Füzuliye maxsus obraxlıqlı, sözü chya etmək, onu elçatmaz zirvəyə yüksəltmək bariz nəzərə çarpır. Ele Əli Kərimin Füzuliye həsr edədiyi bu iki misrani xatırlaşmat kifayətdir.

*Dünya səni qocaldı,
Yasidin olsun deyə.*

Hələ 195-ci ildə M.Araz Füzuliye «Şəba yeli» adlı bir şeir həsr edilmişdi. Və həmin şeirin epiqrafi kimi Füzulidən bir beyt vermişdi:

*Nə yanar kimsə mənə atıçı-dildən özgə,
Nə aqar kimsə qapım badi-səbədən qeyri.*

Şeirin elə birincini bəndində M.Araz yazmışdı: *Beləcə bir misra deyəydim ancaq,
Yüz il yazdam asırında mən.*

Bu etiraf sonralar çox şairlərinin şeirlərində səsləndi, indi de səslənməkdədir.

*Sirdi Macnun növbətin, indi mənəm rüsvayı-esq,
Doğru derlər hər zaman bir aşiqin dövrənidir.*

Füzuli dövrü indi bir tarix, indi bir keçmişdir. Ancaq Füzuli sözünün dövrəni, Füzuli şəhri, Füzuli möcüzəsi davam edir.

(Əvvəli 2-ci səhifədə)

II. «EY CƏFAÇI DÜNYA»...

Xalq şairi B.Vahabzadə «Heyrət, ey büt!» möqələndə yazar: «Məcnun öz cahansımlılığı, əzəməti və sanbalı etibarılı dünya ədəbiyyatının illiadaları, şah edipləri, söhrabları, hamletləri, romeoları seviyyəsində dura bilecek nəhenglər nəhengi bir obradır. O, obrazlıdan simvol seviyəsinə yüksəlmış bir ideyadır. O, müstəbədlik döyünsün başı üzərində ucalan bir fəryaddır, insanlığın dərdidir, faciasıdır.

Leyli də Məcnunu kimi obrazlıdan çıxmış, vəfa, sadəcə simvoluna qədər yüksəlmış həzin bir iniltidir.

Leyli və Məcnunu dərk etmək, duymaq üçün esrin-zamanın özü saf, pak, temiz olmalıdır. Lakin dünya əzəzi cəfaçıdır, amansızdır, məcnunları, leyliyi intəhəs cövrərlər yandırıb-yaxadır, seyli-esk girdəbəna düşər edəndir. Füzuli qəzəllərində zəmənən, dövrdən şikayətlər usyan seviyyəsinə çatır:

Əhli zəmənə qanına çox teşnedir zəmin!

Qanın kimin tökəsə, felek, ol zəman içər!

Azərbaycan ədəbiyyatında bəlkə də en tragik qəhrəman Məcnundur. Bu obraz dünya ədəbiyyatında öz fəaliyinə görə ancak zəncirlişmiş Prometeyle müqayisə edilə bilər. Belə bir müqayisəni ilk dəfə Yaşar Qarayev aparıb: «Promete, klassik Qərb tragediyası, xüsusən, antik tragediya üçün tipik fəsfi qəhrəmandır. Məcnun isə Şərq bedi-fəlsəfi fikri, klassik Şərq poeziyası üçün en doğma bir surətdir. Şərqdə şəxsiyyət azadlığı ideyasının parlaq mücəssiməsidir. Promete ölü allahlardan uğurlarını və ağlin nuruñu insanlara bəxş etmişdir. Məcnun isə ağlin və eşqin şəfaqını çösdürən əxlaq və emənələr fövqünə qalxmış, özü məşəl kimi ağlin şəfaqını yanmışdır. Promete işq ogurladığı üçün allahlar, Məcnunu işqli eşqi üçün insanlar cozağa məhkum etmişlər. Lakin obyektiv mövqeyinə görə Məcnunun vəziyyəti daha tragicdır, o, əsrin dahisi ikən əşrin dolisi kimi dərk edilmişdir. Bismən poeziyada ağlin facisi Məcnunla başlayır».

Beli, Məcnunu tekce eşq fədaisi kimi dərk və qəbul eləmək Füzulinin, onun eşq fəlsəfəsinin, Məcnun kədərini anlamamaq deməkdir. Ele buna görə görkəmli şərpşunas Bertels yazardı ki, Məcnun sureti Yaxın Şərqiñ sevimli surətləri silsiləsinə daxil olmuş, yazılı ədəbiyyatçılarının sındırıraq folklorla girmiş, əbədi heyat keşf etmişdir.

Yeri gəlmışkən qeyd edək ki, «Leyli və Məcnun» mövzusu Yaxın Şərq ədəbiyyatında en populyar mövzularndandır. Tedqiqatçılar bu efsanənin vətəniinin Ərəbstan olduğunu, əreb tayfalarından olan Be-ni-Əmr qəbiləsinin içərisində eşq şəirləri ilə məşhur «Məcnun» laqəbli bir şairin yaşadığını qeyd edirlər. O da məlumdur ki, ilk dəfə yazılı ədəbiyyatda «Leyli və Məcnun» dəstənini poemə şəklində salıb nəzəm çəkən dahi şairimiz Nizamidir. Bundan sonra Şərq ədəbiyyatında onurlarla «Leyli və Məcnun»lar qəleme alınıb, əksariyyəti de fars dilində. Azərbaycan dilində ise ilk «Leyli və Məcnun» əsəri ni mülliəti Həqiridir. Məhməddəli Təribət onun haqqında yazar: «Həqiri Azərbaycanın xeyirxah şairlərinindər. O, gözəl təbli, şirin dilli, xoşrəftər və gözəl xüsusiyətlərə malik müşər bir şaxş idi. Seçilmiş, bedii və məlahətli sözler deməkde Azərbaycan söz ustaları içerisinde üstünlüyü var idı».

Mərhum akademik Həmid Arası bu poemə haqqında qımsız də olsa, söz açmış, onun bədii məziyyətlərindən danışmışdır. Hətta poemada Məcnun dilindən söylənilmiş bir qəzəldən də misal götirilmişdir:

Bülbüləm, hüsün gülüstəndir mana,
Nəm dodağın abi-heyvandır mana.
Sendən ayrı gəzmirəm, ey dirluba,
Cüm xayalın canda mehməndir mana.

Şərq ədəbiyyatında bütün «Leyli və Məcnun»-lərin ən kamili azəri türkəsində yazılmış Füzuli «Leyli və Məcnun»udur. Tedqiqatçılar dəfələrə Nizamimin «Leyli və Məcnun»u ilə Füzuli «Leyli və Məcnun»u arasında müqayisələr aparmışlar. Yazmışlar ki, Füzuli da Şəzimənin şeir beharını qəbul etmişdir. Leyli və Məcnunun təsvirində oxsar möqamlar çıxır. Fərqləndirici əlamət kimi daha çox Füzuli Leylisinin hüquqsuzluğu ən plana çökilər.

Bunlar fikrimizcə, formal və hardasa somorosiz müqayisələrdir. Birincisi, ona görə ki, bu əsərlər ayri-ayri dillərdə yazılmışdır. Hərçənd ki, hər ikisini

mayaşında türk təfəkkürü durur. İkincisi, bu müqayisələr ona görəmiş ki, Nizamimin «Leyli və Məcnun»unun Füzulinin əsərində zoif olmadığı sübut edilsin.

Öslinə qalsa, bütün «Leyli və Məcnun»larda Leyli və Məcnun Füzuli poeməsində olduğu qədər tragik və əzabkeş deyillər. Bütün Leyli və Məcnun Füzuli qədər psixoloj inçolukla rəsmi edilməmişlər. Bütün Məcnunlər Füzulidəki Məcnun qədər aşiq-filosof-dahi soviyyəsində deyillər. İlk ədəbiyyat tariximiz F.B. Köçərlinin bu sözlərini haqq qazandırıq: «Onun-Füzulinin (V.Y.) müqəlləli (təqidi) olmuşdur. Xüsusiyyəti Məmməd Celal boy yazar: «Əger bir şəxs biza bir sual versə, bəlkə Füzulidən avval əsərlər, əsəmlər Leyli və Məcnunu, Yusif və Züleyxanı, Xosrov və Şirini yazmış olsular da Füzuli də bunları teqlid etmiş olsun?

Biz cavab veririz: Xeyr! Hətta mərhumun ruhiləti nitqo golub bize ba babbə «Bən də müqəlli-dəm» demiş olsa, inanmaz. Ehtimal ki, bu böyük şairimin zehnində fikri-teqlid gelmiş olsun, fəqət «Leyli və Məcnun» teqlid olmaz üzərə yazılış olsarı.

-Bəs nədir?

-Bütün göy yaşlıdır. «Leyli və Məcnun» bütünlük Füzuliye addır.

«Leyli və Məcnun»dan söz açan əksər araşdırıcılar mentiqi vurgunu daha çox Məcnunun üzərinə salmışlar, hardasa Leyli obrazı bir qədər kölgədən qalmışdır. Halbuki, fedakarlılıq, əzabkeşlik Leyli Məcnundan da geri qalmaz. Məcnunun aşılıyi, möhəmətliyi və dəhiliyi ile müqayisədə Leyli azıcaq da olsa kölgədə qalsayıd, bu böyük əşqin iztiravablarına bir zərər qədər düzümsüzlük göstərsədi, Leyli kiçilərdi, gözümüzden düşərdi. Məcnunu böyüdən, dahişdən Leylidir, Leylinin eşqidir. Leyli sevgisi bəlkə, bəlkə yox, lap həqiqi manəda Tanrı sevgisidir. Yoxsa Qeys adı bir sevgidən bu qədər məcnunlaşmadı, ülviləşməzdı. Leyli öz sevgisindən bir addım geri çıxılsaydı, Ibn-Sələma-cəfət dövriyinə qədərdir. İkinci dövr sovet dövründür. Bu da 40-70-ci illərə aiddir, üçüncü dövr 80-ci illərdən başlanır.

Füzuli haqqında XIX əsrde də söhbət açıblar,

məsələn, S.Ə.Sirvani özünün təzkirəsində Füzuli əsərlərindən nümunələr verib, onun yaradıcılığının

haqqında bezi mülahizələr söyləyib, yaxud Mirzə Fətəli Axundov Füzulinin inkar edib. Səcəd qılmaq,

müqəddəsiyyət qoşusqan, ulu məhəbbət tapınmaq

dünyadakı hər cür cılıqliqdan, bəsitlikdən, bayagliqlıqdan temizlənmək, durulmaq deməkdir. «Leyli və

Bax, Füzuli haqqında söz deyəndə də, bir fəqr əhli kimi son öz gücsüzlüyü dərk edirən, Füzuli sözüñ qarşısında monim nə sözüm ola bilər deyirsen.

Bir başqa misal da gotirim, sonra metləbə keçim. Yeri gəlmışkən deyim ki, bu sitati gözəl füzulişəs, mərhum yəzicimiz Mir Celal «Füzuli sonetkarlığı» kitabının lap əvvəlində gotir. Mir Celal yazar: «Bellinski sonetkarların yaradıcılıq ilhamını təbiətədələr ilə müqayiso edərək bozusunu şampanskı kimi köpüklenən qazlı suya, bezisini yaşıl kənarlı arxaların gülərək axan dura suya, bezisini kükürələrlə gülərək axan dura suya, bezisini yərən vərəməyən, yeri-göyü əks etdirən mühit denizlərinə bənzədir. M.Füzulinin soneti şübhəsiz ki, axırınlardandır». Füzuli haqqında Azərbaycan ədəbiyyatşurasında çox söz deyilib, amma gəlin etiraf edek ki, sahilleri və dibi görünməyən, yeri-göyü əks etdirən hemin o mühit denizindən her tedqiqatçı olsa-olsa, bir-iki damla inci toplaya bilib. Ona görə də Azərbaycan ədəbiyyatşurasında bu saat «bir nömrəli füzulişəs» kimsidir sualına cavab vermək son derece çətinidir.

Bəli, füzulişəsler var, amma sözün həqiqi mənasında 1 nömrəli füzulişəsinə hələ yetişməyib. Lakin bu o demək deyil ki, Füzuli sonətinin tədqiqi sahəsində hər cür əzab qatlaşanların əməyini yərə vuraq. Azərbaycan ədəbiyyatşurasında Füzulinin öyrənilmesini elmi-tarixi baxımdan nezərdən keçirək, üç dövrün üzərində dayana bilərik. Birinci dövr konkret olaraq keçən əsrin əvvəllerindən sovet dövrüne qədərdir. İkinci dövr sovet dövründür. Bu da 40-70-ci illərə aiddir, üçüncü dövr 80-ci illərdən başlanır.

Füzuli haqqında XIX əsrde də söhbət açıblar, məsələn, S.Ə.Sirvani özünün təzkirəsində Füzulinin əsərlərindən nümunələr verib, onun yaradıcılığının

haqqında bezi mülahizələr söyləyib, yaxud Mirzə Fətəli Axundov Füzulinin inkar edib. Səcəd qılmaq,

müqəddəsiyyət qoşusqan, ulu məhəbbət tapınmaq

dünyadakı hər cür cılıqliqdan, bəsitlikdən, bayagliqlıqdan temizlənmək, durulmaq deməkdir. «Leyli və

FÜZULİ DÜNYASI

buki, Leyli ölüm anında da gözəldir, vəfa simvoludur, Məcnun eşqinə layiqdir.

Məndədir onu cünnü əfzun,

Qeys iken olubdur adı Məcnun.

Mənsiz çəkib ahhər, fəğanər,

Sohralara düşdüyüm zamanlar,

Düşə yoluñ ol olan diyara,

Ərzi-qəmim səolyə ol fikara

Ərz eylə ki:-ey vəfəli dildər!

Can verdi yoluñ Leyliyi-zar.

Füzuli «Leyli və Məcnun» poemasının en böyük qayası budur. Leyli ilə adı bir qız, Məcnunla adı bir oğlan arasında zəmin-əsimən fəqr də elə bu amaldan doğur. Ele bu-na görə Məcnun da, Leyli də adiliyə sığınmayan obrazlardır.

İlk araştırma ədəbiyyatşunası Abdulla Tofiq Süra məxsusdur. O, 1907-ci ilde «Füzuli» məcmuəsində Füzuli boy nəzarət sərlövhəli iki məqələ ilə çıxış edib. Təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişlər. Onun sonra ilə dəlib, təbibii ki, A.Sur Füzuli yaradıcılığını bütünlüklə ehət edə bilməzdə. Lakin ele ilə məqələlərə A.Sur etiraf edirdi ki, «əsrimizde Füzulini layiqle tədqiq edə bilecek... bir sair dəhə zühr etmedi. O, bir şeyxi-ədəbiyədir, bütün şairlərimiz ondan istifadə etmişl

K

R

E

D

O

FÜZULİ DÜNYASI

(Əvvəlki 6-cı sahifədə)

Köçərli Füzulinin adəbi dilimizin sözün həqiqi mənasında yaradıcısı hesab edir. Yazar ki, həqiqətədə türk dilinə rövənq verən və ona xarū xəşəkən tomizlayıb bmr göyçök və safalı çəməno benzədən Füzuli olubdur. Və bununla biz türklerin, ümuman Azərbaycan türklərinin boynuna böyük bir minnən qoyubdur.

Birinci dövrə F.Köçərli ilə bir sıradə A. Surun, C.Məmmədquluzadənin, A. B. Divanbəyogluṇun, B.Çobanzadənin, C.Cabbarlının məqalələrini da qeyd edə bilirik. Bunların arasında C.Cabbarlının «Füzuli haqqında» məqaləsi xüsusi seçilir. Cabbarlı Füzuli poeziyasının böyük təsir gücündən söz açır və həm də qeyd edir ki, şairler Füzulinin teqlid edir, ona benzəməye çalışır, lakin buna nail ola bilərsindilər, nəzirərlər, texmisiş yol alıb gedirdi. Ədəbiyyat öz normal yoluńi itirmiş, həlqəvi bir gedisi le Füzulinin başına herlənir, haraya getdiyi ni özü de bilmirdi».

Ümumiyyətlə, Azərbaycan füzülüşünə liginən bu birinci dövrü Füzulinin tanıtmaq və təbliğ etmək mənasında mühüm əhəmiyyətə malikdir.

Füzuli haqqında əsl elmi tədqiqatlar 40-ci illərdən yaranırmışdır.

Həmid Araslinın «Füzuli», daha sonra «Böyük Azərbaycan şairi Məhəmməd Füzuli», Mir Cəlalın «Füzulm sənətkarlığı», Məmməd Cəfərin «Füzuli düşünür», Mirzəqə Quluzadənin «Füzulinin lirikası» monografiyaları, həmçinin filosof Zekuyevin və gənc alim, dünəydan vaxtsız köç etmiş Rəsîd Məmmədovun, Ənvar Yusifoğluṇun, Musa Adilovun, Bəxtiyar Vahabzadənin, Rüstəm Əliyevin şairin yaradıcılığı və sənətkarlıq xüsusiyyətləri ilə bağlı tədqiqat-

ri, Fuad Qasimzadənin «Qəm karvanı, ya-xud zülmətdə nur» əsəri, həmçinin Əliəcəder Səidzadənin, Mirzo İbrahimovun, Rasul Rzanın, Mikayıl Rəfilinin, Azadə Rüstəmovanın, Əkrəm Cəferin, Əli Fəhminin, Qafar Kəndlinin, Ruxsara Qayıbovanın, Əbdülezzəl Domırçızadənin, Mırza Abbasovun ayrı-ayrı məqalələri Füzulinin tədqiq yolunda böyük birt işin başlangıçıdır. Adalarını cəkdiyim bı müəlliflərdən hər bir yazısı füzuliş-nashlıqda yaşamasına layiqdir, lakin Mir Cəlalın, Mirzəqə Quluzadənin, Həmid Araslinın və Məmməd Cəferin əsərləri sonrakı tədqiqatçılara «Füzulidən necə yazmal» sualını izah etdiyi üçün əsl ədəbiyyatıñaslıq dərsleridir. Mir Cəlalın Füzulinin sonet möcüzələrinə baş vurmaq cəhdidir, Mirzəqə Quluzadənin tədqiqatçı ehtirası, Məmməd Cəfərin Füzuli dünyagörüşü ilə bağlı səmərəli axşarşları, Həmid Araslinin Füzuli əsərinin nəşri və təbliği sahəsində fedakar eməyi Azərbaycan füzülüşünəninin bir elm kimi yaranmasında stimul rolunu oynadı. Mir Cəlalın-əsəri Füzuli dünyasına - onun poeziya ələməne girişmək, o sonet möcüzələrini aşmaq mənasında evezəldilmişdir.

Nohayat, səksəninci illərdən başlayaraq Füzulinin öyrənməyin yeni bir dövrü başlayır. Bu dövrə yaranan əsərləri iki qismə bölmək olar: tədqiqat əsərləri və əsərlər. Yaranan yeni tədqiqat əsərlərində Füzuli poetikasına, poetik semantikasına, yaradıcılığının nisbətən az öyrənilmiş sahələrinə güclü bir meyl diqqəti colb edir. Sabir Əliyevin «Füzulinin poetikası» monografiyası, sanballı bir əsərdir. Sabir Əliyevin, Samət Əlizadənin, Hacı Ələmdərin, Refail Hüseyinovun şərhi ilə bağlı kitabları da Füzuli öyrənmək və dərk etmək mənasında lazımlı vesaitlərdir. Ədəbiyyatlaşmışlardan akademik Teymur Körimlinin, filologiya elmləri doktoru Gülsən Əliyeva-Kəngərlinin töd-

qıqları da Füzuli əsrisi öyrənməkdə müüm hum əsərlərdir. Mən Lala Əlizadənin «Füzulinin gizli sözü» əsərinin de adını çə-ko bilərəm. O ki qaldı əssclərə, Füzuliyə heyranlıq ifadə edən məqələlərə, heç şübhəsiz, bunların da öz oxucuları, öz yazılırları mən bı qısmə aid edirəm. Füzuli ümra-nınnan hərə bir damlı götürsə, ömür boyu bəsdir. Çünkü Füzuli elə şairlərdəndir ki, ona ömür həsr edənləri ömrünü uzadır.

Mən söhbətimi sona yetirmək üçün Füzulini, köməyə çağırıram:
*Aşıq oldur kim, qılır canın fəda cananına,
 Meyli-canın etmasın hər kim ki, qıymaz canına.
 Canını canana verməkdər kamalı aşiqın,
 Verməyən can etirəf etmək gərək nəqşanına.
 Eşq dərдинin davası qabilə-darman deyil,
 Türk-i-can derlər bu dərđin mötəbər dərmanına.
 Hər kim canan üçün can verməyə laf etməsin
 Kim gəlibdir bu sıfət ancaq Füzuli şanına.*

2024



Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru